

# Qarşında bizi daha böyük nailiyyətlər gözləyir...

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı" bölgələrimizin füsunkarlığını daha da artırır, hüsünə əlavə çalar qatır, bölgələrimiz abadlaşır, gözəlləşir...



İlham Əliyev

Fərəh və qürur hissili vurğulamalıq ki, 2004-cü ildən reallaşdırılmağa başlayan Program Azərbaycanın inamlı irəliləməsinə, dayanıqlı inkişafının təmİN edilməsinə, dünyada sabitlik və quruculuq məkanına çevrilməsinə münbət zəmin yaradıb. Son 11 il arzında ümumi daxili mahsuluzum 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə yüksəlib. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü illə müqayisədə valyuta ehtiyatlarımız 1,8 milyard dollardan 50 milyardadak çıxalıb.

1 milyon 360 min yeni iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi

ış yeridir. Maraqlıdır ki, bu istiqamətdə aparılan tədbirlər nəticəsində işsizlik və yoxsulluk 5 faizə düşüb.

Əgər 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı və pensiya müvafiq suradə 100 və 24 dollar idisa, hazırda bu göstərici 565 və 221 dollara bərabərdir. Respublikada sosial infrastruktur layihələri da uğurla icra olunub. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib. Regionlarda həmçinin 41 olimpiya idman kompleksi və 30 gənclər mərkəzi inşa olunub.

84 yeni qəsəbə salınıb, məcburi köçkünlər gözəl ev və mənzillərlə təmİN edilib. Bu dövr ərzində həmçinin 23 elektrik stansiyası

tikilib, 64 min müəssisə yaradılıb, 10 min kilometr uzunluğunda yol çəkilib, 34 köprü və tunnel inşa olunub, 6 aeroport istifadaya verilib.

Fərəhli haldır ki, yeni tikililər arasında mədəniyyət müəssisələri də az deyil. Möhtəşəm Prezidentimizin təbərinə desək,

**"Bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimiz əsaslı şəkildə bərpə edilib və yeniləri tikilib. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünkü bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorunmalıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünkü bu gün qloballaşma prosesi gedir..."**

Gerçəkləşdirilən layihələr, hayata keçirilən tədbirlər əhalinin rıfah halını yaxşılaşdırmaqla yanaşı, bölgələrimizin dəha da abadlaşdırılmasına, qəsəbə və kəndlərimizin gözəllaşdırılmasına da öz töhfəsinə verib. İndi elə bir şəhər, rayon tapşırmaq mümkün deyil ki, o, özünün qaynar hayatı, geniş quruculuq işləri ilə diqqət çekməsin. Bu baxımdan, Bərdə, Gəncə, Ağcabədi, Xaçmaz, Goranboy, Şəmkir, Quba, Qəbələ, Füzuli və başqa regionlارımızda dəha çox iş görülüb.

\*\*\*

Bərdəlilər hala də möhtəşəm prezidentimizin Martin 12-də bölgəyə etdiyi safari xoş təessüratla xatırlayırlar. Həmin gün 47 hektar ərazidə salınmış Heydar Əliyev adına park-bulvarın, "Asan Xidmət"

Mərkəzinin, məcburi köçkünlər üçün 588 ailəlik yeni yaşayış məhalləsinin, 550 sağirdin təhsil aldığı 1 sayılı şəhər usaq incəsənət məktəbinin, 11 yaşlı məntəqəsinin birləşdirən 15,5 kilometr uzunluğunda Mollaşalar-Valiuşağı-Mollaəhmədli-Sərkərlər avtomobil yoluın açılışında iştirak edən ölkə başçısı həmçinin 1322-ci ildə inşa olmuş və onun müvafiq sarəncamına əsaslı şəkildə təmir olunan Bərdə türbəsinə və Tərtər çayı sahilində VII-VIII asrlarda məxsus körpüyə baxıb, tövsiyələrini verib.

Təbii ki, bütün bunlar rayonda son illər aparılan abadlıq və quruculuq işlərinin yalnız bir qismidir.

**"Indi Bərdənin gözəlliyyinə əlavə çalar qatan müasir tipli tikililəri, əhalinin asudə vaxtlarının təşkilinə yönələn layihələr əsasında salınan yeni park və xiyabanları seyr etmək yalnız yerli sakinlər üçün deyil, regiona təsir gətirən qonaqlarda da xüsusi fərəh doğurur, xoş ovqat yaradır."**

Buna nümunə kimi, üçmərtəbəli Heydər Əliyev Mərkəzini, 380 sağird üçün nəzərdə tutulan 7 sayılı ümumi orta məktəbi, yol polis bölməsinin inzibati binasını, rayon mərkəzində yerləşən "Nüşabə", "Qahramanlar" və Mərkəzi İstirahət parklarını göstərmək olar.

Təqdiralayıq haldır ki, bu istiqamətdə işlər indi də yüksək tempa davam etdirilir. Hazırda inşaat meydənini xatrlardan Bərdə 17 kəndi birləşdirən 25,5 kilometr uzunluğunda Yeni Daşkənd-Umudulular avtomobil yolu yenidən qurulur, şəhərdə möhtəşəm Mədəniyyət sarayı, Gənclər evi və Türkmanlıkda orta məktəb tikilir, Bərdə türbəsinin bərpəsi, 2, 4 və 6 sayılı orta məktəblərin əsaslı təmiri uğurla aparılır...





Barda  
Heydar Əliyev adına  
park-bulvar



Barda türbəsi



Xacmaz  
Tarix-Diyarşunaslıq Muzeyi



Nabran:  
Atlant Allavi İstirahət və  
Şəlalə Mərkəzi


Bu xoş sözleri Xacmazın ünvanına da şamil etməliyik. Bu gözəl diyara yolu düşənlər hər dəfə burada böyük quruculuq və yenidən-qurma işlərinin şəhidi olurlar. Bölğədə reallaşdırılan bir-birindən möhtəşəm layihələr rayonu daha da füsunkar edib. Təsadüfi deyil ki, uca dağları, Xəzər dənizi boyunca uzanan meşələri, zəngin tabiatı, özünəməxsus matbaxı və adat-ananaları ilə seçilmiş bu regiona gələn turistlərin sayı ildən-ilə artır. İnsanları heyətləndirən və fərəh-ləndirən odur ki, bütün bu köklü dəyişikliklər çox da böyük olmayan zaman kəsindən gerçəkləşdirilib.

Burada çimərlik turizmi xüsusilə geniş imkanlara malikdir. Həzirdə Nabran kəndi gözəl tabiatı, qonaqpərvər insanları ilə bərabər yüksək standartlara cavab verən turizm obyektlərinin çoxluğuna görə də şöhrətlənib. Buradan 6 kilometr məsafədə yerləşən Tel kəndinin ərazisi isə ov həvəskarları üçün ecazkar məkandır. Kənddən bir qədər aralıda palçıq vulkanı var. Bu palçıq müxtəlif xəstəliklərin dərmanı hesab olunur.

Bölgəyə təşrif gətirənlər "Atlant", "Batabat", "Caspian Sea Resort", "Kardinal", "Lotos", "Malibu" kimi rahat otellərin, çeşidli yeməklor ilə seçilən restoranların xidmətindən bəhrələnə, rayonun 60-dan artıq tarix və memarlıq abidələri, tunc dövrüna aid qadim kurqanlarla, habelə son dövrlərin möhtəşəm tikililəri ilə tanış ola bilərlər. Heydər Əliyev Mərkəzi, "Çənləbil" istirahət parkı, Şahmat məktəbi, Şəxsiyyətlər muzeyi, Dövlət Rəsm Qalereyası və s. mədəniyyət obyektləri bu qəbildəndir.

Əzəmətli görünüşü ilə diqqət çəkən, Şərqi ornamentləri ilə bəzədilmiş rayon tarix-diyarşunaslıq muzeyi haqqında daha geniş söhbət açmaq istərdik.

İki mərtəbədən, 3150 kvadratmetrlik geniş arazidən ibarət muzeydə 10 şöbə fəaliyyət göstərir. Muzeyin iki filialı da var: Xalça muzeyi və Döyüş şöhrəti muzeyi. Bütləvkədə burada 5000-dan artıq eksponat sərgilənir. Muzeyin təntənəli açılış mərasimində ölkə başçısı iştirak edib.



Xaçmaz.  
Əziz Əliyev muzeyi

Bölgədə ərsəyə gətirilən müasir tipli tikililərdən biri da Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin binasıdır. Bina iki mərtəbədən – foye, iş otaqları, iclas və konfrans zallarından ibarətdir, müasir istilik sistemi ilə təchiz edilib. Rayon uşaq və gənclər kitabxanası da öz xarici görünüşü ilə diqqət çəkir. Binanın önündə Abbas Sahhat, Seyid Əzim Şirvani, Abdulla Şaiq və Süleyman Sani Axundovun abidələri ucaldılıb.



Xaçmaz.  
Mərkəzi kitabxana




Xaçmaz.  
Sahmat məktəbi

Füzuli ilə bağlı qeydlərimizə da açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi su elektrik stansiyasından başlamaq istərdik. Füzuli SES Böyük Mil Kanalı üzərində qurulub. 14 hektar ərazini əhatə edir. Ümumi gücü 25,2 meqavatdır. 0, rayonundakı 110 kilovatlıq "Harami" yarımtəstsiyasi vasitəsilə respublikanın enerji sistemini birləşdirilərək paralel rejimdə işləyir.

Bölgənin görkəmini nəzərə çarpacaq dərəcədə dayışan tikililər burada da cədxür. Bu baxımdan, Bayraq Meydanı xüsusi diqqət çəkir. Meydanın qalxmaq üçün sağ və sol tərəfdən hər biri 287 pillədən ibarət sütunlu pilləkən tikilib. Bu ucalıqdan bütün Horadız görünür. 10 hektarlıq sahada abadlıq və yaşıllaşdırma işləri aparılıb. Əraziyə avtomobil yolu çəkilib, dayanacaq inşa olunub, üç istirahət güşəsi yaradılıb.

**“Rayonun gözoxşayan tikililəri sırasında özündə Şərqi və Qarbi memarlıq üslubunun xüsusiyyətlərini birləşdirən Muğam Mərkəzi, Füzuli Dövlət Teatrı və tarix-diyarşunaslıq muzeyinin mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən binalarının xüsusi yeri var.**

Ətraf ərazilədə böyük abadlıq və yaşıllaşdırma işlərinin aparılması bu gözəlliyyi dəha da artırıb. Bütün bunlar mədəniyyət işçilərinin iş şəraitini yaxşılaşdırmaqla yanaşı, mədəni xidmətin yüksəldilməsi, milli-mədəni dəyərlərimizin qorunması və təhlili istiqamətində onların məsuliyyətlərinin artırılmasına da müsbət təsir göstərib...



Füzuli.  
Heydar Əliyev Mərkəzi



Füzuli.  
Muğam mərkəzi

Füzuli Dövlət Dram Teatrı



Füzuli.  
Tarix-Diyarşunaslıq Muzeyi

Qəbələ  
Mədəniyyət  
MərkəziQəbələ.  
Qafqaz Riverside Hotel

Reallaşdırılan böyük quruculuq, yenidənqurma və abadlıq tədbirləri **Qəbələnin** da simasını tamamilə dəyişib, onu daha da füsunkar edib. Burada yeni tikililərin, əsaslı bərpədan sonra görkəmini inanılmaz dərəcədə dəyişən obyektlərin, mədəniyyət və turizm müəssisələrinin adlarını sadalamaqla qurtaran deyil: Heydər Əliyev Mərkəzi, tarix-diyarşunaslıq muzeyi, mərkəzi kitabxana, ulu öndərin adını daşıyan park, rayon mədəniyyət mərkəzi, "Qafqaz Resort", "Qafqaz Sport", "Qafqaz Karvansaray" besləndizli otelləri və s.

**“Təsadüf deyil ki, indi bu bölgə yalnız özünün füsunkar təbiəti, tarixi abidələri, möhtəşəm tikililəri ilə deyil, həm də beynəlxalq əhəmiyyətli tədbirlərə layqaqla ev sahibliyi etməsi ilə də böyük nüfuz qazanır. “MDB-nin Mədəniyyət Paytaxtı”, “Azərbaycanın Əfsanələr Paytaxtı” missiyalarını şərəflə doğrudan Qəbələdə hava limanının açılması bu diyarın dünyadan ayrı-ayrı şəhərlərinə birbaşa uçuşlarına zəmin yaradıb, turizm imicini daha da yüksəldib.**

İldən-ilə burası gələn turistlərin, əcnəbi qonaqların sayı artır. Xarici ölkə vətəndaşlarının manalı istirahət üçün bu qədim və həmişəcən diyyar üstünlük verması, onların vətənlərinə Azərbaycanla bağlı xoş təssüratla qayğıtması qürurverici haldır.


Həzirdə Azərbaycanın ən gözəl turizm şəhərlərindən biri kimi şöhrət qazanan Qəbələdə bu istiqamətdə müxtəlif layihələr gerçəkləşdirilir, dağlarda xızak sürmek, digar qış idman növləri ilə məşğul olmaq üçün yeni-yeni istirahət və aylanca obyektləri tikilir...

\*\*\*

Ümumi manzaraşa göz gəzdirikən təkzib olunmaz bir gerçəkliliyi etiraf etməliyik ki, regionların inkişafına dair müvaffaqiyatla icra

olunan birinci və ikinci Dövlət Proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaradıb, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirib. Üçüncü program şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyasından və onun dünya təsərrüfat sistemini şəmarəli integrasiyasından, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin dəha da yaxşılaşdırılmasından, həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsindən ibarətdir. 2015-ci ilin 9 ayı ərzində həyata keçirilən layihələr, reallaşdırılan tədbirlər respublikamızın tərəqqisi istiqamətində bundan sonra atlacaq uğurlu addımların hələ başlanğıcıdır. Demək, qarşıda bizi daha böyük nailiyyətlər gözləyir... ♦

Yaşar Vəliyev

Qəbələ.  
Tufandag Dis-Yay Turizm  
İstirahət Kompleksi